

# Neft Daşları yatağında suvurma prosesinin mühitin aqressivlik göstəricilərinə təsirinin tədqiqi

N.A. Veliyev, t.e.n.<sup>1</sup>, K.K. Mehdiyev<sup>1</sup>,

N.B. Xalıqov<sup>2</sup>, N.Y. İsmayıllzadə<sup>3</sup>,

S.Ş. Kazimova<sup>3</sup>, A.H. Qayibova<sup>3</sup>

<sup>1</sup>SOCAR,

<sup>2</sup>"Azneft" İB,

<sup>3</sup>"Neftqazelmıtadqıqatlayıhə" İnstitutu

**Açar sözlər:** yataq, suvurma prosesi, aqressiv mühit, hidrogen-sulfid, mikrobioloji yoluoxma, səmərələk dərəcəsi.

DOI.10.37474/0365-8554/2022-10-23-28

e-mail: nvaliyev@socar.az

## Исследование воздействия процесса заводнения на показатели агрессивности среды месторождения Нефт Дашлары

Н.А. Велиев, к.т.н.<sup>1</sup>, К.К. Мехтиев<sup>1</sup>, Н.Б. Халыгов<sup>2</sup>, Н.Я. Исмаилзаде<sup>3</sup>, С.Ш. Казимова<sup>3</sup>, А.Г. Гайбова<sup>3</sup>

<sup>1</sup>SOCAR,

<sup>2</sup>"Azneft",

<sup>3</sup>НИПИнефтегаз,

**Ключевые слова:** месторождение, процесс заводнения, агрессивная среда, сероводород, микробиологическое заражение, степень эффективности.

Рассмотрено вредное воздействие агрессивной среды, возникшее в результате закачивания морской воды для поддержания пластового давления и добычи на месторождении Нефт Дашлары, которое давно находится в разработке, а также обработка призабойной зоны скважин различными реагентами, заражение микробиологической инфекцией и возникшего в результате их жизнедеятельности сероводорода ( $H_2S$ ), на работы по укреплению призабойной зоны скважины (УПЗС).

В зависимости от степени контакта цементного камня с агрессивной средой определяется возможность его коррозии. Коррозионная агрессивность начинает быстро возрастать, когда скважинный продукт содержит небольшое количество газа  $H_2S$ . Согласно газовому закону растворимость газов в жидкостях, в том числе и в воде, прямо пропорциональна давлению. Так как давление в добывающих скважинах высокое, растворимость газов в продукции скважин высокая. Небольшое количество  $H_2S$  в пластовой воде оказывает большое влияние на коррозионную агрессивность.

На основании исследований горно-эксплуатационных данных установлено, что степень эффективности УПЗС, проводимых в скважинах горизонтов IX и подкирмакинской свиты, обратно пропорциональна количеству  $H_2S$ . Так, в зонах с большим количеством  $H_2S$  степень эффективности низкая, а в зонах с малым – наоборот. Эти зоны и степень эффективности отражены в текущих картах разработки IX горизонта и подкирмакинской свиты месторождения.

## The study of the effect of flooding process in Neft Dashlary field on parameters of aggressive medium

N.A. Veliyev, Cand. in Tech. Sc.<sup>1</sup>, K.K. Mehdiyev<sup>1</sup>, N.B. Khaligov<sup>2</sup>, N.Ya. Ismailzade<sup>3</sup>, S.Sh. Kazimova<sup>3</sup>, A.H. Gayibova<sup>3</sup>

<sup>1</sup>SOCAR,

<sup>2</sup>"Azneft" PU,

<sup>3</sup>"Oil-Gas Scientific Research Design" Institute

**Keywords:** field, flooding process, aggressive medium, hydrogen sulphide, biological contamination, efficiency level.

The paper reviews the damage effect of aggressive medium occurring as a result of sea water injection for the maintenance of reservoir pressure and production in Neft Dashlary field, which is in a long-term development, as well as the treatment of bottomhole zone with various agents, biological contamination and hydrogen sulphide ( $H_2S$ ) arising due to the bacterial activity on the works towards the consolidation of well bottomhole zone.

Depending on the contact degree of cement stone with aggressive medium its corrosion probability is defined. Corrosion activity increases fast when well product contains small amount of  $H_2S$  gas. According to the gas law, the gas solubility in fluids including in water is in direct proportion to the pressure. Small amount of  $H_2S$  gas in produced water has a great effect on corrosion activity.

On the basis of the studies of rock-operation data, it was specified that the degree of the consolidation of well bottomhole zone carried out in the well of IX horizons and Low Kirmaki suite is inversely proportional to the amount of  $H_2S$ . Thus, in the zones with great amount of  $H_2S$ , the efficiency degree is low, and in the zones with small amount – high. These zones and the efficiency degree are reflected in the current maps of development of IX horizon and Low Kirmaki suite of the field.

Mühitin aqressiviliyi quyudibi zonanın bərkidilməsi (QDZB) işlərinə mənfi təsir edir. Belə ki, bu maddələr tamponaj məhlulunun tərkibindəki maddələrlə reaksiyaya gırarkən, sement daşının bərkiməsini zəiflədir, onda çatların əmələ gəlməsinə və sement daşının dağılmamasına səbəb olur.


Bu mühitin əmələ gəlməsinə üç amil şərait yaradır: neft layında xlorid və sulfatların miqdərinin çox olması; quyudibi zonanın müxtəlif reagentlərlə işlənilməsi; lay təzyiqini saxlamaq və neftverimini artırmaq məqsədilə suların vurulması nticəsində layların mikrobioloji bakteriyalarla yoxludurulması.

Sularda mövcud olan mikroorganizmlər əlvərişli şəraitdə düşərək tədrisən uyğunlaşır, bioseñoz əmələ gətirir, fəal inkişaf edir, çıxarılan quyu məhsullarının keyfiyyətinin əhəmiyyətli dərəcədə pişləşməsinə, korroziyanın kəskin artmasına səbəb olan kimyəvi birləşmələri yaradır, neft-mədən avadanlıqlarının yeyilib sıradan çıxmamasına və etraf mühitin çirkənməsinə səbəb olur. Neft-mədən avadanlığının korroziyası və eləcə də QDZB-nin keyfiyyətsiz aparılmasına səbəb olan əsas mənbə sulfatredüksiyadıcı bakteriyaların mübadiləsinin məhsulu olan hidrogen-sulfiddir ( $H_2S$ ). Neft yataqlarında biogen  $H_2S$ -in yaranması avadanlıqların korroziya zədələnməsinin dərəcəsini kəskin şəkildə artırır [1–4].

Azərbaycanın istismar olunan yataqlarında, ən çox da dəniz yataqlarında laylara təsir üsulu kimi dəniz suyundan istifadə olunur. 60 ilə qədər Neft Daşları yatağında fasılısız suvurma prosesinin aparılması nticəsində laylarda bioloji yolu xuma öz pik nöqtəsinə çatmışdır. Neft Daşları yatağında  $H_2S$ -in miqdərinin horizontlar üzrə dəyişməsi şəkil 1-də göstərilmişdir.

Şəkil 1-dən göründüyü kimi, müxtəlif horizontlarda  $H_2S$ -in miqdəri 22-dən-70 mg/l-dək dəyişir. Yataqda lay təzyiqinin saxlanması məqsədilə laya vurulan dəniz suyu mühitin korroziya aqressiviliyinin güclənməsinə səbəb olmuşdur. Konturdaxili suvurucu quylarla vurulan dəniz suyu laydan neftlə yanaşı həm də hərəkətsiz suları da sixışdırıb çıxarıraq mühitdə xlorid və sulfatların miqdərini artırıb və mühitin aqressiviliyi yüksəltmiş, həmçinin layların sünü sürətdə müxtəlif mikrobioloji bakteriyalarla yoxludurulması ilə aqressiv ionların miqdərinin daha da artmasına səbəb olmuşdur [3].

Neft Daşları yatağına 1953-cü ildən başlayaraq lay təzyiqini sabit saxlamaq məqsədilə horizontlara dəniz suyundan istifadə etməklə suvurma prosesi II blokun QLD-2 horizontunda başlanmaqla



Şəkil 1. Neft Daşları yatağında  $H_2S$ -in horizontlara üzrə miqdəri

19 horizontu əhatə etmişdir.

Hazırda suvurma prosesi IV blokda X və QLD-2 horizontlarında, eləcə də V blokda – VI, VIII, IX, X, FLD, QÜQLD və QALD-2ü horizontlarında aparılır. Yatağın blokları üzrə işlənmə dövründə tətbiq edilmiş suvurma prosesinin mədən göstəriciləri cədvəl 1-də verilmişdir.

Bir tərəfdən biohüceyrələrin fəaliyyətinin son məhsulu kimi əmələ gələn qazların neftdə və suda həll olaraq birincinin özlülüğünün azalmasına və ikincinin artmasına, neft-su təmasının layda bərabər sixışdırılmasına, işlənmə göstəricilərinin yaxşılaşdırılmasına kömək edir, digər tərəfdən bioloji yolu xuma nticəsində mikroorganizmlərin həyat fəaliyyəti nticəsində yaranan qazlar suda həll olaraq aqressiv turs mühit yaratdır ki, bu da müyyəyən zamandan sonra yeraltı və yerüstü avadanlıqların, hidrotexniki qurğuların korroziya-ya uğramasına qatırıb çıxarı, habelə QDZB işləri aparılan zaman tamponaj məhlulunun komponentləri reaksiyaya girərək sement daşının bərkiməsini zəiflədir.

Blok	Horizont	İşlək suvurucu quyların sayı, ədəd	Vurulan suyun həcmi, min m <sup>3</sup>		Neffin artımı, t	Cari suvurma əmsalı	Su ilə təsir üsulları
			İllik	Təsirin əvvəlindən			
II			70994.7		5000600		Konturaxası
III			16756.9		577300		Konturyanı
IV	VII		236.5		4870		Konturdaxili
	VIIa		40.7		1221		
	IX		34.7		1135		
	X	1	28.3	707.1	240	10556	
	FLD			98.2		310010	
	QLD-2	1	28.6	441.5	240	7675	6.6
VI	VI	1	20.2	5768.6	263	78543	20
	VII			4246.3		13717	
	VIIa			10509.1		233274	
	VIII	1	22.1	16496.8	354	608387	14.2
V	IX	1	56.3	224.0	240	2094	32.4
	X	3	178.4	26552.1	15198	1772682	2.6
	FLD	1	20.1	22100.6	188	948544	5.7
	QÜQLD	1	29.2	11351.2	2394	13515	1.5
	QALD-2ü	1	3.8	3.8	955	955	0.7
Cəmi		11	387	267695.7	20072	16301221	2.5

Cədvəl 2


Mühitin aqressivlik kateqoriyası	Quyu №-si
1 Zəif	2210, 794
2 Orta	1729, 2041, 1800, 1692, 2276, 2335
3 Yüksək	819, 795, 2180, 2416, 2570, 2575, 2340, 2417, 2167, 2114, 2571, 2425, 1943, 966, 2346, 2354, 2578, 2386, 2560, 2043, 1645, 1869, 1589, 2037, 2035, 2014, 2040, 1923, 1924, 1998, 347, 348, 1725, 1884, 1563, 1732, 1859, 1718, 2021, 1922, 61, 469, 1997, 2038, 1713, 2144, 840, 1669, 2063, 1783, 2633, 2632, 2027, 2613, 2634, 1805, 2610, 1798, 2183, 312, 2193, 2197, 2392, 2200, 1677, 2223, 2222, 2214, 1673, 1625, 1858, 2306, 2224, 2198, 2225, 2187, 2182, 2218, 798, 147, 2188, 2194, 2533, 2524, 1650, 1852, 2146, 1931, 2186, 2391, 2191, 2252, 113, 2227, 2523, 1861, 2195, 1949, 1558, 2256, 2305, 2643, 2202, 2529, 1659, 1933, 1749, 1875, 2248, 1965, 2273, 2277, 1700, 636, 1782, 2333, 2316, 1736, 1972, 1827, 1752, 2320, 2272, 2302, 2397, 1976, 2319, 2321, 2286, 1888, 2122, 1898, 1846, 1813, 2284, 2289, 2287, 2271
4 Çox yüksək	2572, 2428, 2568, 2577, 2566, 2349, 2350, 2359, 2065, 2216, 99, 2119a, 2288

Həmçinin lay təzyiqini saxlamaq məqsədilə vurulmuş su, eləcə də quyudibi zonanın işlənməsi üçün istifadə edilən müxtəlif reagentlərin mənfi təsiri kimi quyların istismarının 10–12-ci illərindən sonra quyudaxili mühitin mikrobioloji yoluxmaları başlanmış və hasılat quylarında quyudaxili avadanlıqlarda korroziya yeyilmələrinin şiddətlənməsi müşahidə edilmişdir. Quyudaxili mühitdə  $H_2S$ -in və  $CO_2$ -nin miqdərinin çoxalması və istismar kəmərində parsial təzyiqin və hasılmanın hərəkət sürətinin artması müvafiq olaraq korroziya prosesinin intensivləşməsinə səbəb olmuşdur [5–9].


Neft Daşları yatağının lay sularında aqressivliyi müyyəyən etmək məqsədilə 160 quyudan götürülmüş su nümunələri tədqiq edilmiş və dörd

kateqoriya üzrə paylaşılmışdır: – zaif (0.3 mm/ildən az) – 2, orta (0.3–0.6 mm/il) – 6, yüksək (0.6–2.4 mm/il) – 139 və çox yüksək (2.4 mm/il-dən çox) – 13 quyu (cədvəl 2).

Uxarıda verilən quyların və onların ətrafındakı quylar üzrə mədən məlumatlarının araşdırılması əsasında onların işlənmə xəritələrindən istifadə etməklə geoloji-mədən və istismar məlumatları daha çox olan IX və QALD horizontları üzrə aqressiv mühit zonalarının yeri və bu zonalarda hərəkət sürətinin artması müvafiq olaraq korroziya prosesinin intensivləşməsinə səbəb olmuşdur (şəkil 2, 3). Burada səmərəlik dərəcəsi bu mühitdə quylarda aparılmış QDZB-nin nticəsi kimi neft hasılatının təmirlərə iştirak etməsi, iş müddətinin artması, su



Şəkil 2. Neft Daşları yatağının IX horizontunda aqressiv mühit zonaları və onların QDZB səmərəliyinə təsir xəritəsi



Şəkil 3. Neft Daşları yatağının QALD horizontunda aqressiv mühit zonaları və onların QDZB səmərəliyinə təsir xəritəsi

hasilatının azalması və adi mühitlə aparılan işlərlə müqayisəsi nəzərdə tutulur. Aqressiv mühiti yaranan H<sub>2</sub>S-in miqdərinin çox olduğu zonalar suvuruğu quyuların və vurulan suyun həcminin çox olduğu bloklarda yerləşməsi şəkillərdə aydın görünür.

Şəkil 2-dən göründüyü kimi, IX horizontda çox yüksək aqressivlik qrupundan olan, lay suyunda H<sub>2</sub>S-in miqdərinin 60 mq/l təşkil etdiyi 2359 №-li və onun yerləşdiyi blokdakı 2344, 2360, 1599, 2345, 1537, 2565, 2418, 2357, 1599, 2350, 920, 1917 №-li quyularda aparılmış QDZB işlərinin səmərəlik dərəcəsi 14 % olmuşdur.

Yüksək aqressivlik qrupundan olan, lay suyunda H<sub>2</sub>S-in miqdəri 38 mq/l-dək olan 1972 №-li və onun yerləşdiyi blokdakı 1967, 1773, 1866, 1945 №-li quyularda aparılan QDZB işlərinin səmərəlik dərəcəsi 22 %, lay suyunda H<sub>2</sub>S-in miqdəri 60 mq/l-dək olan 2302 №-li və onun yerləşdiyi blokdakı 741, 2242, 2111, 403, 2331, 2261, 2278, 2105, 2300, 961 №-li quyularda aparılan QDZB işlərinin səmərəlik dərəcəsi 27 %, lay sularında H<sub>2</sub>S-in miqdəri 65 mq/l-dək olan 2224 və 2227 №-li və onun yerləşdiyi blokdakı 2225, 1625, 1550, 1551, 2191, 801, 2203, 800, 2196, 763 №-li quyularda aparılan QDZB işlərinin səmərəlik dərəcəsi 24.8 % olmuşdur. Orta aqressivlik qrupundan olan, lay suyunda H<sub>2</sub>S-in miqdəri 21 mq/l-dək olan 2041 №-li quyuda və onun yerləşdiyi blokdakı quyularda 2042, 2043, 1845, 472, 2020, 711 №-li aparılan QDZB işlərinin səmərəlik dərəcəsi 52 % olmuşdur.

Zaif aqressivlik qrupundan olan, lay suyunda H<sub>2</sub>S-in miqdəri 7 mq/l-dək olan 2210 №-li və onun yerləşdiyi blokdakı 2164, 1682, 2168, 2201, 1849, 793, 1844, 1950 №-li quyularda aparılan QDZB işlərinin səmərəlik dərəcəsi 87 % olmuşdur.

Şəkil 3-dən göründüyü kimi, QALD horizontunda çox yüksək aqressivlik qrupundan olan, lay suyunda H<sub>2</sub>S-in miqdəri 71 mq/l olan 99 №-li və onun yerləşdiyi blokdakı (312, 1676 №-li) quyularda aparılmış QDZB işlərin səmərəlik dərəcəsi 11.7 % olmuşdur. Yüksək aqressivlik qrupundan olan, lay suyunda H<sub>2</sub>S-in miqdəri 58 mq/l-dək olan 1659, 2524, 2529, 2533, 2392 №-li quyularda və onların yerləşdiyi blokdakı 789, 341, 760, 680, 2199, 1949, 1673, 682, 396, 2197, 1569, 1841, 737, 2391 №-li quyularda aparılan QDZB işlərinin səmərəlik dərəcəsi 30.8 %, lay suyunda H<sub>2</sub>S-in miqdəri 61 mq/l-dək olan 2194, 2256 №-li və onların yerləşdiyi blokdakı 788, 2052, 467, 230,

173, 1554, 2522, 55, 388, 1680, 1529 №-li quylarda aparılan QDZB işlərinin səmərəlik dərəcəsi 38.5 %, lay sularında H<sub>2</sub>S-in miqdəri 67 mq/l-dək olan 1677 №-li və onun yerləşdiyi blokdakı 202, 33, 1680, 2635, 452, 1527, 454 №-li quylarda aparılan QDZB işlərinin səmərəlik dərəcəsi 35.9 %, lay suyunda H<sub>2</sub>S-in miqdəri 56 mq/l-dək olan 1749 №-li və onun yerləşdiyi blokdakı 1956, 2031, 1964, 656, 2082, 1704, 375, 520, 1962, 622, 624 №-li quyularda aparılan QDZB işlərinin səmərəlik dərəcəsi 37.7 %, lay sularında H<sub>2</sub>S-in miqdəri 60 mq/l-dək olan 348, 1725, 347, 1884, 1922 №-li və onların yerləşdiyi blokdakı 1922, 1724, 2000, 1555, 246 №-li quyularda aparılan QDZB işlərinin səmərəlik dərəcəsi 36.6 %, lay sularında H<sub>2</sub>S-in miqdəri 54 mq/l-dək olan 2063, 1563, 2021 №-li və onların yerləşdiyi blokdakı 914, 2001, 349, 2069, 2076, 2066, 1517, 1926, 426, 355, 1927, 2144, 1928, 2022, 2027, 291, 222, 565, 1769, 34, 58, 888, 808 №-li quyularda aparılan QDZB işlərinin səmərəlik dərəcəsi 40 % olmuşdur.

Orta aqressivlik qrupundan olan, lay suyunda H<sub>2</sub>S-in miqdəri 29 mq/l-dək olan 1800 №-li və onun yerləşdiyi blokdakı 1807, 831, 193, 754, 2018, 187, 94, 281, 1734, 190, 1727, 211, 493, 115, 1539, 832, 1543, 1871, 386 №-li quyularda aparılan QDZB işlərinin səmərəlik dərəcəsi 62 % olmuşdur.

Bunlardan belə nəticəyə gəlmək olur ki, suvurma aparılan bloklarda H<sub>2</sub>S-in miqdəri daha çox olur və eyni zamanda bu bloklarda aparılan prosesin təsiri qonşu bloklarda da izlənilir. H<sub>2</sub>S-in yaratdığı aqressiv mühit zonalarında istismar olunan quyularda aparılan QDZB işlərinin səmərəlik dərəcəsi onun miqdərindən asılı olaraq dəyişir, belə ki, az olduqda səmərəlik dərəcəsi yüksək, çox olduqda səmərəlik dərəcəsi aşağı olur. Bu yatağın lay və quyularında tədbirlər aparlarkən mühitin aqressivlik dərəcəsi nəzəre alınmalıdır.

#### Nəticə

1. Araşdırımlar göstərir ki, Neft Daşları yatağında lay təzyiqinin saxlanması və neftvermənin artırılması məqsədilə laylara vurulan dəniz suyunun tərkibində olan mikroblar H<sub>2</sub>S-in əmələ gəlməsinə səbəb olmuşdur.

2. Mədən məlumatlarından məlum olur ki, yatağda aparılmış QDZB əməliyyatlarının səmərəliyi mühitdə olan H<sub>2</sub>S-in miqdərindən asildir.

**Ədəbiyyat siyahısı**

1. Проблемы микробиологической коррозии нефтепромыслового оборудования / С.К. Ким, Т.А. Куприянова // Журнал “Нефтное хозяйство”, 2001, № 3, с. 62-63.
2. Розанова Е.П., Кузнецова Е.С. Воздбудители биогенной сульфатредукции. – М.: Наука, 1980.
3. Бисенова М.А. Влияние внешних факторов среды на процесс биозарожденности месторождения “Жетыбай” // PROCEEDINGS • Научные труды, 2014, № 2,
4. Каменищиков Ф.А., Черных Н.Л. Борьба с сульфатосстанавливающими бактериями на нефтяных месторождениях / Москва-Ижевск, 2007, с. 25.
5. Переима А.А., Осадчая И.Л. Повышение коррозионной стойкости цементного камня в сероводородных средах обработкой тампонажного раствора комплексом химических реагентов // Строительство нефтяных и газовых скважин на суше и на море, 2012, № 8, с. 33-36.
6. Агзамов Ф.А. Процессы коррозии цементного камня под действием кислых компонентов пластовых флюидов / Ф.А. Агзамов, Л.Н. Ломакина, Н.Б. Хабабутдинова [и др.] Текст: непосредственный // Нефтегазовое дело, 2015, № 4, с. 19-28.
7. Носов И.С. Разработка тампонажных составов для крепления нефтяных и газовых скважин в агрессивных средах / Носов И.С., Эрнандес Р.Д. // III международная научно-практическая конференция “Бурение скважин в осложненных условиях” 08-09 ноября, 2018, с. 95.
8. Balthar V.K.C.B.L.M., Filho R.D.T., Fairbairn E.M.R., de Miranda C.R. Durability of Lightweight Slurries for Oilwell Cementing // Key Engineering Materials, 2016, v. 711, pp. 203-210.
9. Cerasi P. and Stroisz A. “Experimental Investigation of Cement to Rock Bonding, 49th U.S. Rock Mechanics” / Geomechanics Symposium, USA, 28 June-1 July, 2015.

**References**

1. Problemy mikrobiologicheskoy korrozii neftepromyslovogo oborudovaniya / S.K. Kim, T.A. Kupriyanova // Neftyanoe khozaiystvo, 2001, No 3, s. 62-63.
2. Rozanova E.P., Kuznetsova E.S. Vozbuditeli biogennoy sul'fatreduktsii. – M.: Nauka, 1980.
3. Bisenova M.A. Vliyanie vneshnikh faktorov sredy na protsess biozarazhzhnosti mestorozhdeniya “Zhetybai” // Proceedings, Nauchnye trudy, 2014, No 2,
4. Kamenshchikov F.A., Chernykh N.L. Bor'ba s sul'fatovosstanavlivayushchimi bakteriyami na neftyanykh mestorozhdeniyakh / Moskva-Izhevsk, 2007, s. 25.
5. Pereyma A.A., Osadchaya I.L. Povyshenie korrozionnoy stoikosti tsementnogo kamnya v serovodorodnykh sredakh obrabotkoj tamponazhnogo rastvora kompleksom khimicheskikh reagentov // Stroitel'stvo neftyanykh i gazovykh skvazhin na sushe i na more, 2012, No 8, s. 33-36.
6. Agzamov F.A. Protsessy korrozii tsementnogo kamnya pod deistviem kislykh komponentov plastovykh fliydov / F.A. Agzamov, L.N. Lomakina, N.B. Khababutdinova [i dr.]. Tekst: neposredstvennyi // Neftegazovoe delo, 2015, No 4, s. 19-28.
7. Nosov I.S. Razrabotka tamponazhnykh sostavov dlya krepleniya neftyanykh i gazovykh skvazhin v agressivnykh sredakh / Nosov I.S., Ernandes R.D. // III mezhdunarodnaya nauchno-prakticheskaya konferentsiya “Burenie skvazhin v oslozhnyonykh usloviyakh”, 8-9 noyabrya, 2018, s. 95.
8. Balthar, V.K.C.B.L.M., Filho R.D.T., Fairbairn E.M.R., de Miranda C.R. Durability of Lightweight Slurries for Oil well Cementing // Key Engineering Materials, 2016, v. 711, pp. 203-210.
9. Cerasi, P. and Stroisz A. “Experimental Investigation of Cement to Rock Bonding, 49th U.S. Rock Mechanics” / Geomechanics Symposium, USA, 28 June-1 July, 2015.